

**CƏBRAYIL DAĞƏTƏYİ DÜZƏNLİYİNİN MƏSAMƏ-LAY SULARININ
FORMALAŞMA ŞƏRAİTİ VƏ PERSPEKTİVLİYİ**

Məmmədova M.A., Hüseynova G.N., Kərimova L.Ə. - I kurs magistrantı
Bakı Dövlət Universiteti

Tədqiqat sahəsi Azərbaycan Respublikasının cənub-qərbində, Kiçik Qafqazın cənub-şərq yamacları ilə Araz çayı arasında yerləşir və Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan kimi inzibati rayonların ərazilərini əhatə edir. İşğal olunana qədər iqtisadiyyatının əsasını kənd təsərrüfatı (əsasən taxılçılıq, pambıqçılıq və heyvandarlıq) təşkil edən bu ərazidə sənaye sahələri az inkişaf etmiş və əsasən yüngül və yeyinti sənaye müəssisələri ilə təmsil olunmuşdu.

Dağətəyi düzənlisinin təbii şəraiti – iqlimi, geoloji-geomorfoloji-tektonik quruluşu, yeraltı suların zəif qidalanması və s. burada böyük ehtiyatlara malik yeraltı suların formallaşması üçün qeyri-əlverişli şərait yaratmışdır.

Orografik nöqtəyi-nəzərdən dağətəyi və düzənlilik hissələrə bölünən ərazidə çox sayılı çay və quru çay dərələrinə rast gəlinir ki, tədqiqat sahəsi onlarla müxtəlif düzənliliklərə- Gəyan, İncə, Çaxmaq və s. bölünür. Ərazi cənub hissədə yayı quraq keçən müləyim isti yarımsəhra və quru çöl, şimal hissədə isə yayı quraq keçən müləyim isti iqlim tipi ilə səciyyələnir.Orta illik temperatur düzənlilik hissədə 11-14,6°C, dağətəyi hissədə 11-13°C təşkil edir. Ərazinin hidroqrafik şəbəkəsi Araz çayı və onun sol qolları olan Xaçınçay, Oxçuçay, Həkəriçay, Kondələnçay və s. çaylarla təmsil olunub. Bu çayların yeraltı suların qidalanmasında rolü böyükdür və yeraltı sular onların gətirmə konuslarında formalashmışdır. Geoloji quruluşunun əsasını dağlıq hissədə yer səthine çıxan qədim yaşı (yura, təbaşir), düzənlilik hissədə neogen və qismən dördüncü dövr yaşı süxurlar təşkil edir. Sukeçiriciliyə malik süxurlar kəsilişin 5-40 %-ni (az hissəsini) təşkil edir. Ərazinin geoloji quruluşu və litofasil şəraiti nəzərə alınaraq burada iki sulu horizont kompleksi ayrıılır: qrunut və təzyiqli.

Qrunut su horizontu-çay dərələrinin alluvial çöküntüləri və onlardan altda yatan Həkərə lay dəstəsinin çöküntüləri ilə bağlıdır. Sulu süxurlar litoloji tərkibcə qum, qumca və gilcə dolduruculu çaqıllarla təmsil olunub. Lakin onlar arasında gilli təbəqə və linzalar da mövcuddur. Qrunut su horizontu Arazın və onun qollarının dərələrində geniş yayılmış və quyularla 0,7-30 m dərinlikdə açılmışdır. Xüsusi sərf 0,01-3 l/s.m olmaqla, quyulardan suçəkmə zamanı 9,1 l/s su alınmışdır. Sulu süxurların (*alluvial*) süzülmə əmsalı 3-24,2 m/gün, sukeçiricilik əmsalı isə 1175 m²/gün təşkil edir [1, s.112]. Həkərə lay dəstəsi çöküntülərində qrunut suları hər yerdə mövcuddur və onlara adətən çay dərələrində alluvial çöküntülərdən altda rast gəlinir. Həkərə lay dəstəsi çöküntülərində formalashmış qrunut sularının yatmá dərinliyi 20-80,8 m olmaqla [3, s.128], sulu horizontun qalınlığı adətən 50-100 m təşkil edərək, 23-110 m arasında dəyişir. Təzyiqsiz suların axın istiqaməti Xaçınçay-Həkərə və Cəbrayılçay-Kondələnçay çayarası sahələrdə qərbdən-şərqə, Həkərə-Cəbrayılçay çayarası sahədə isə şimal-qərbdən cənub-şərqə olmaqla əsasən eyni istiqamətli axın müşahidə edilir. Ərazinin orta hissələrində gilli süxurların kəsilişdə artması qrunut sularının bulaqlar şəklində (8 l/s sərfə) yer səthinə çıxmışına səbəb olur. Eyni zamanda, bu ərazidə sərfi 10-15 l/s təşkil edən

çoxlu sayıda kəhrizlər də mövcuddur.

Təzyiqli sulu horizont- quyular vasitəsilə Həkərə dəstəsinin çökəmə səxurlarında 200-300 m dərinlikdə açılmışdır. Kollektor rolu qumdaşı, gil və qum dolduruculu çaqıl-çinqıllar oynayır ki, onların da qalınlığı 15-57m arasında dəyişir. Səxurların süzülmə əmsalı əsasən 0,01-5,5 m/gün [2, s.159], sukeçiri-ciliyi isə 20-30 m²/gün təşkil edir [3, s.129]. Suların pyezometrik səviyyəsi adətən yer səthindən aşağıda (81 m-dək), Həkərəçay dərəsinin şimal-şərq hissələrində isə səviyyə yer səthindən yuxarıda (+17,7 m) qərarlaşır. Təzyiqli sulu horizontu açmış quyuların sərfi 0,2-5,7 l/s və xüsusi sərfi 0,001-0,9 l/s.m təşkil edir.

Ərazinin yeraltı suları Oxçuçay vadisi istisna olmaqla (ümumi minerallaşma dərəcəsi 1,9 q/l) əksər sahələrdə şirindir, onların ümum minerallaşma dərəcəsi 1,0 q/l-ə qədərdir. Sular əsasən hidrokarbonatlı kalsiumlu, bəzən hidrokarbo-natlı-sulfatlı kalsiumlu-maqneziumludurlar. Suların codluğu 2,5-16,2 mq.ekv/l arasında dəyişir.

Həkərə dəstəsinin də suları ümumi minerallaşma dərəcəsi 0,5 q/l-ə qədər olmaqla, əksər sahələrdə (ümumi minerallaşma dərəcəsi 2-3,5 q/l təşkil edən Soltanlı kəndi istisna olmaqla) şirindir. Düənliyin şimal-şərq hissəsində (Arazın vadisi boyu) yeraltı suların minerallaşma dərəcəsi 1 q/l-ə qədər artır. Sular adətən hidrokarbonatlı kalsiumludur, bəzən hidrokarbonatlı-sulfatlı natriumlu, kalsiumlu-maqneziumludurlar. Lakin minerallaşma dərəcəsinin artması ilə suyun kimyəvi tipi dəyişir.

Qeyd etmək lazımdır ki, Cəbrayıl dağətəyi düzənlisinin yeraltı sularının təsdiq olunmuş istismar ehtiyatları 234,6 min m³/gün təşkil edir [1,s.117; 2, s.184]. Hazırda dağətəyi düzənlisinin yeraltı suları bulaqlar, kəhrizlər və quyular vasitəsilə əraziyin əhali məskunlaşmış yaşayış məntəqələrinin və Dövlət orqanlarının müvafiq strukturlarının su təchizatı üçün istifadə olunur.

Əraziyin yeraltı sularının formalashma şəraiti fond və ədəbiyyat məlumatları əsasında şərh olunub. Əraziyin uzun müddət işğal altında olan yaşayış məntəqələrində su təchizatı sistemləri dağıdilmişdir. Perspektivdə aparılacaq müvafiq hidrogeoloji tədqiqatlara əsasən yeraltı suların hidrodinamik parametrləri və hidrogeokimyəvi şərait yenidən qiymətləndirildikdən sonra perspektivli sahələrdə (təzyiqli və çayların məcraaltı suları) inşa ediləcək yeni sugötürүү qurğular hesabına öz yaşayış məntəqələrinə qayıdaraq burada məskunlaşacaq əhalinin içmək və texniki məqsədlər üçün yararlı suya olan tələbatını ödəmək olar.

Ədəbiyyat

1. Əliyev F.S. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoekoloji problemləri. Bakı, "Çaşioğlu", 2000, 326 s.
2. İmanov F.Ə., Ələkbərov A.B. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və integrasiyalı idarə edilməsi. Bakı, Mütərcim, 2017, 345
3. Листенгартен В.А., Мамедова Т.К., Тагиев И.И.Гидрологические условия и перспективная оценка эксплуатационных запасов подземных вод Джебраильской предгорной равнины (отчет).ТГФ, Баку:1972.